



# BAYAT

No 11 (639)



ƏBÜLFƏZ  
ÜLVİ

## KİŞİLƏR BAYRAMI

Fevral ayının iyirmi üçü,  
Təbriklər söylədi birisi mənə.  
Elə çəşdirdi ki, onun bu suçu,  
Gön kimi göründü dərisi mənə.  
  
Dedi:-kişilərin bayramıdır bu,  
Qişqırıb yox-dedim, çıxdım özümdən.  
Ondakı anmazlıq, ondakı duyğu,  
Onun kişiliyin saldı gözümüzən.

Dedim:-bayram kimi sandığın o gün,  
Sovet ordusunun yaranmasıdır.  
O, daha ölübürlər bu millət üçün,  
O, ölüm bizlərin oyanmasıdır.

Iyirmi yanvardır-dedim-bu "bayram",  
Şuşanın, Laçının haray səsidir.  
Buna bayram demək haramdır, haram,  
Bu "bayram" Xocalı faciəsidir.  
Ötürə bu bayramı batsuñ dumanda,  
Dedim:-təbrik deyil, bu bir lağlağa.  
Əsir torpaqları geri alanda,  
Kişilər bayramı olacaq, qaşa.

## DİLİM

Sehri var, sırrı var, bilmirəm nədən,  
Dilimə möcüzə, mənə demişəm.  
Hələ yazı pozu, hərif bilmədən,  
Bu dildə anama ana demişəm.

Göydə ulduzumdur, dağlarda zirvəm,  
Çəməndə çıçəyim, gülüm olubdur.  
Hələ mən deməklə mən, mən deyiləm,  
Məni mən eyləyen dilim olubdur.

Dilimdə şən çıxır eşqin nəgməsi,  
Dilim öz dilimlə inciləşibdir.  
Məhəbbət kəlməsi, sevgi kəlməsi,  
Onu sevə-sevə sevgiləşibdir.

Qayəsi qurandan, mayası oddan,  
Özüne özəl bir ad da yaradıb.  
Elə bil arılar dadıb bu daddan,  
Balı, dilim olan dad da yaradıb.

Hələ dediklərim azdır, cüvvüdür,  
Dilimin sözüylə daş da canlanır.  
Baxmayın dil adı bədən üzvüdür,  
Bütün anlayışlar dillə anlanır.

## O ÖLMƏYİB

Sil göz yaşlarını, şəhid anası,  
Sanma şəhid gülün solmağa gedib.  
Bir ana övladı, ata balası,  
Bir xalqın övladı olmağa gedib.

Yaşayır biğ yeri hələ tər oğluñ,  
İgiddir, bilirom sənin hər oğluñ,  
Torpağı məst edən mətin, ər oğluñ,  
Qətblərə əbədi dolmağa gedib.

Nə duman aparıb onu, nə də çən,  
Köçmürlər vətənə, xalqa, elə tən,  
Əməli Tanrıya xoş geldiyindən,  
Bir az da Tanrıyla qalmağa gedib.

Bəli o ölməyib, bunu bil yenə,  
Qoy bir gizli sırrı söyləyim sənə,  
Torpağın altıyla qarı düşmənə,  
Qəti, son qələbə calmağa gedib.

Axi gül yanağın niyə sozalıb?  
Şəhidlər ölmür ki, onu yaz alıb,  
Vətən sevgisiylə dəstamaz alıb,  
İstiqlal namazı qılmağa gedib.

## SUÇ SƏNDƏ

Nə olub, arada danış olandan?  
Səhvini üzüne demişəm sənin,  
A canım, biz elə tanış olandan,  
Qəmini əynimə geymişəm sənin.

Üzərək demisən, deyilməz sözü,  
İkiqat əymisən, əyilməz sözü,  
Dediñin bal ile yeyimez sözü,  
Zərrə bal qatmadan yemişəm, sənin.

Hərdən kölgə kimi pusursan məni,  
Yoxsa zənn edirsən əsir sən məni?  
Bəzən dilim-dilim kəsirsən məni,  
Sanki bostanında yemişəm sənin.

Vətəni sevmişəm, sevirəm yenə,  
Düşmənə ər kimi gərirəm sinə,  
Elim qızıl donu geydirib mənə,  
Hələ də gözündə gümüşəm sənin.

Suç səndə, Ülvinin üzü danlanır,  
Bilmirsən danlaqdan ürek qanlanır?  
Sənin əməlindən belə anlanır,  
Mən elə hambalın imişəm sənin.

## SƏRVAXT OL

Niyə ağladırsan, qoymursan güləm,  
Kim deyib üz məni, üz vermə mənə.  
Sevda ver qəlbimə, qıyma tez Öləm,  
Düzlər Məcnunundur, düz vermə mənə.

Qoy mənim gözümdə su dönsün selə,  
Təki sənin gözün tökməsin gilə,  
Yaşamaq istəsən iki qəlb ilə,  
Mənim də qəlbimi üz, vermə mənə.

Ək neynək köksümə, dağlı söz əksən,  
Bitib göyərəcək nəyi düz əksən,  
Məstindən mey alıb, şərab düzəltən,  
Onu çəlləklə ver, yüz vermə mənə.

Həsrətdən ağlaña dərd verə bulaq,  
Gəl şərin sözünə verməyək qulaq,  
Kəm olsam, gəl mənə başdaşı alaq,  
Başımı qoymaşa diz vermə mənə.

Ülvə nakam köçməz, Ülviyəl qalsan,  
Dözerəm, ən soyuq şaxtaya salsan,  
Amma eşq, məhəbbət verməli olsan,  
Sev, isit, bir onu buz vermə mənə.

## HİCRAN

Ağa meyl elədim, güldü qarada,  
Sevincim dərd tapıb, yaraya düşdü.  
Sevdim vüsal tapam, bəlkə arada,  
Hicran ondan qabaq, araya düşdü.

Günümü xəzəl tək saraldıb hicran,  
Sinsidir, könlümü oduna qoyur.  
Guya xaruqələr yaradıb hicran,  
Hələ, adamlar da adına qoyur.

Xeyirdən yan qaçdı, etdikcə şərin,  
Qaynanmış su töküdü düzümün üstə.  
Dizimin üstündə az bilib yerin,  
Can atdı qalxmağa gözümün üstə.

Əlliñden min dəfə qəmə batmışam,  
Bütün varlığımı o, alıbdır, o.  
Elə bil mən ona gullə atmışam,  
Təsadüf dəyməyib, sağ qalıbdır o.

Yalnız höcətləşib, etməyib yardım,  
Fürsət tapan kimi məni yendi də.  
Mən hicran məktəbin əla qutardım,  
Yazıb, diplomumu vermir indi də.

## BƏNZƏMİR

Sanki ruhun sıñib, salıblar yaxı,  
Ancaq sevgi hissin, hissə bənzəmir.  
Bu nə xarakdır, əzizim, axı,  
Üzün, üzə gülür, tərsə bənzəmir.

Bəlkə də hərcayı deyildir qanın,  
Onda bu şəkildə bir az az tanın,  
Mənə dərs verirsən, öz dərsin, canım,  
Nənəm Leyli verən dərsə bənzəmir.

Gəl mənə, kədərdən bələmə vermə,  
Gül kimi sevdəni ələmə vermə,  
Özünü pis kimi qələmə vermə,  
Vallah, qələmin də pisə bənzəmir.

Sevmirəm arxanca kimse şər desin,  
Eşqi verə bilmir bar, bəhər desin,  
Ürəkdən istərəm, deyənlər desin,  
Bu adam qızıldır, misə bənzəmir.

Çoxları desə də bu oda yanma,  
Ümidim söyləyir qəti dayanma,  
Düzdür, işin vardır mehrində, amma,  
Bu şış bədxassəli işə bənzəmir.

## QƏSDƏN SÖZ ÇƏKİRDİM

Dedim: bir mövzu ver, şeirdən yana,  
Dedin: mövzu olsa özüm dərərdim.  
Sən məndən qəlbimi umsayıdın, amma,  
Mən bütöv canımı sənə verərdim.

Dedim: səndə elə möcüzələr var,  
Bulaq tək o, axmaz heç vaxt lil mənə.  
Dedim: canımı al, özün nə olar,  
Dedin: izin verməz Əzrail mənə.

Dedim: yetim sevgim qəlbimə dağdı,  
Dedin: yetimliklə ürek sıxarlar?  
Bəlkə də atası, anası sağıdı,  
Axtarsaq hardasa üzə çıxarlar.

Nə dedim, acılı söz dedin yenə,  
Sanmadın qəhərdən doluxaram mən.  
Bəlkə şirin kəlmə demədin mənə,  
Qorxdun diabetə yoluxaram mən.

Demirdim sözlərim qəlbini yarsın,  
Qorxurdum fikrimi düz tapmayasan.  
Qəsdən söz çəkirdim, sözün qurtarsın,  
Sevirəm deyəndə söz tapmayasan.

## SƏBRİM DÖZƏ BİLMİR

Birini çox əziz tutdum canımdan,  
Həmin o, əzizlik dönüb şış verib.

Sən demə, ömrümə gələn anından,  
Ömrümdən getməmə sifariş verib.

Sülhə, barışığa yer saxlamışdım,  
Od vurdu, o yeri tamam dağladı.  
İşə bax, mən ona bel bağlamışdım,  
O, mənim bəxtimin yoluñ bağlıdı.

Ürəyi sevgi yox, sözə doluymuş,  
Ağlına nə gəldi dedi, doymadı.  
Sən demə, o, elə qarınquluymuş,  
Qəlbimi büsbütün yedi doymadı.

Ya eşqə asiydi, ya eşqdə naşı,  
Sanardin biveclik taxtına düşüb  
Nə bilim, bəlkə də yaradılması,  
Tanrıñın həvəssiz vaxtına düşüb.

Baxışı sevgiye ah-vah gətirib,  
Görənlər heyrətə düşüb, çəşiblər.  
Elə bil qəlbini açıb, götürüb,  
Aldadıb yerinə daşı asıblar.

## QORUYACAĞAM

İstər ayaq saxla, istərsən də get,  
Mən öz peymanımı qoruyacağam.  
Sən öz peymanınlə nə edirsən, et,  
Mən öz peymanımı qoruyacağam.

Qəminlə bədbəxtin yekəsi olsam,  
Bu yolda dünyadan köçəsi olsam,  
Qəlbimin qəlbini sökəsi olsam,  
Mən öz peymanımı qoruyacağam.

Sözü var, gözü var, gözü ac deyil,  
Nə yeyir, o, mənim köksümdən yeyir,  
Tək mən söyləmirəm, qəlbim də deyir,  
Mən öz peymanımı qoruyacağam.

Onsuz dünya mənə dardan dardı, dar,  
Mayası istəkdir, himi etibar,  
Onu qorunamın kimə dəxli var?  
Mən öz peymanımı qoruyacağam.

Məhəbbət yirtıcı qurdı düzəldib,  
Nifrətdən dağlımlı yurdu düzəldib,  
Gərəksə özündən ordu düzəldib,  
Mən öz peymanımı qoruyacağam.

## BİLMİRƏM

Baxanda gözünə gözüm məst olur,  
Niyə belə olur, hələ bilmirəm.  
A canım, belə də sui-qəsd olur?  
Ha fikrə dalıram, bilə bilmirəm.

Gətirdin imanı, dini talemə,  
Qoymadın dumani, çəni talemə,  
Elə rəssam çəkib səni talemə,  
O rəsmi bir daha silə bilmirəm.

Bilmirəm nə sirdir, yaxşıdır, pisdir,  
Dünyanı bölerəm, bu, necə işdir?  
Bircə, tek səninle böldüyüüm hissi,  
Başqa birisiyle böle bilmirəm.

Əsil eşq, məhəbbət heç vaxt ölməyib,  
Çoxsa da çox sevən gülə bilməyib,  
Süleyman barmağın kəsib, bilməyib,  
Məni bütöv taxsan milə, bilmirəm.

Ülviyəm, sən mənim əhd-peyman ləlim,  
Görəndə özündən tez çıxır dəlin,  
Deyirsən bize gəl, bəs necə gəlim,  
Mən özüm özümə gələ bilmirəm.